

Alovlu vətənpərvər, novator diplomat, vəfalı dost – Eduard Şevardnadze

Taleinin öz əlində olduğunu düşünənlərin nə qədər yanıldığını tarix dəfələrlə sübuta yetirib. İstər qəssab olsun, istər nazir, istərsə də siyasetçi, her kəs çərxi-fələyin məhz onun üçün yazdığını, onun boyuna biçdiyi taleyi yaşamağa məhkumdur. Bu tale nə qədər uğurlu, yaxud enişli-yoxusu, keşməkeşli olsa belə, missiya yerinə yetirilməlidir. Eynən gürcü xalqının dəyərli oğlu, dövrünün böyük reformatoru, novator diplomatı Eduard Amvrosiyeviç Şevardnadzenin taleyi kimi...

1928-ci il yanvarın 25-də Gürcüstanın Lançxuti şəhərində anadan olub. 1972-1985-ci illerdə Gürcüstan Kommunist Partiyası MK-nin birinci katibi, 1985-1990-ci illerdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalışıb. 1995-2003-cü illerdə Gürcüstanın Prezidenti olub. 2003-cü ildə ölkədəki "qızılqılın inqilabı" nəticəsində hakimiyətdən gedib. 2014-cü il iyulun 7-də 86 yaşında vəfat edib.

Hələ ötən əsinin 70-ci illərində bürokratiya ilə mübarizə aparan, Gürcüstanda azad bazar iqtisadiyyatının bəzi nümunələrini tətbiq edən E.Şevardnadzen tarixə soyuq mührəbinin başa çatmasında xidmətəri olan şəxs kimi də düşüb. Onun Sovet İttifaqının ayrıca götürülmüş bir respublikasında həyata keçirdiyi islahatların miqyası o qədər böyük idi ki, hətta bəziləri SSRİ-də aşkarlıq siyasetini məhz Şevardnadzenin başlığını deyirdilər. Sonralar SSRİ-nin Xarici İşlər naziri kimi diplomatik təcrübəsi az olsa da, liberal baxışları ilə seçilən Eduard Şevardnadze bir növ sovetlərin xaricdə aşkarlıq və yenidənqurma siyasetinin elçisine çevrildi. Onun nazir kimi Sovet qoşunlarının Əfqanistandan çıxarılması, Şərqi Avropada SSRİ-nin hərbi kontingentinin mövcudluğuna son qoyulmasına misilsiz xidmətləri var. Sovetlərin onilliklər boyu "soyuq savaş"da olduğu Qərbə yəni, sivil münasibətin təşəbbüsçüsü, Şərqi və Qərb Almaniyası birləşdirən tarixi müqavilənin müəllifi və icraçısı kimi tanınan, ABŞ-in Dövlət katibi Ceyms Beykerlə dostluq edən

E.Şevardnadzenin liberal baxışları Kremlin mühafizəkarları arasında ona xeyli düşmən qazandırmışdı.

Haşıye: 1990-ci ilin ortalarında E.Şevardnadzenin SSRİ-də diktaturaya meylin baş qaldırıldığı bərdə proqnoz-xəbərdarlığı aşkar sezikən və az sonra, yəni 1991-ci ilin avqustunda üzə çıxacaq siyasi realliga söykənirdi. Onun 1990-ci ilin dekabr ayında gözlənilmedən, həm də dramatik tərzdə SSRİ Xarici İşlər naziri postundan istefasını məhz bu səbəblərə bağlayanlar az deyil.

"Qızılqılın inqilabı"nın yetişdirdiyi istəfa

Sovetlərin süqtundan sonrakı dövrə, 90-ci illərin əvvəllerində bütün keçmiş müttəfiq respublikalarda olduğu kimi, Gürcüstanda da yeni düşüncələrlə "bəlkə də qaytardılar" a ümid edənlər arasında görünən və görünməyən mübarizə gedirdi. Həmin dövrə Eduard Şevardnadzenin doğma Gürcüstanı da parçalanma təhlükəsilə üzləşmiş, vətəndaş mührəbəsi təhdidi az qala gerçəyə چərəvilməkdə idi. 1992-ci ilin martında Gürcüstanın birinci prezidenti xeyli müddət ötəndən



denti ölkədən qaçandan sonra, E.Şevardnadze Tbilisiyə qayıtdı. Məhz o, Gürcüstanda vətəndaş mührəbəsinin qarşısını almağı bacardı. 1995-ci ildə Şevardnadzeye qarşı sui-qəsd cəhdə baş tutmadı və bundan sonra Gürcüstan prezidenti seçildi. O, bir yandan daxildə davam edən separatçılıq meyilləri ilə mübarizə aparır, o biri yandan Azərbaycanın Xəzərdəki yataqlarından hasil ediləcək nefti Avropaya daşıyacaq kəmerin Gürcüstanın çəkilməsinə razılıq verdiyinə görə, qonşu ölkələrin siyasi təzyiqi ilə üzləşirdi. Bu azmiş kimi, respublikada rüşvətxorluq hallarının geniş yayıldığı dövrə Şevardnadzenin ünvanına islahatları gücləndirmək çağrışları səslənirdi.

Aradan xeyli müddət ötəndən

sonra, 2003-cü ilin noyabr ayında Gürcüstanda keçirilən mübahisəli prezident seçkilərində qələbəsinin ardından E.Şevardnadze ölkədə başladılmış "qızılqılın inqilabı" nəticəsində vəzifədən getdi.

"Əziz dostum Eduard Amvrosiyeviç!"

O, Azərbaycanın, Azərbaycan xalqının yaxın dostu idi. Amma dostlarının arasında ona, bu sözün müstəqim mənasında, "Əziz dostum!" – deyə müraciət edən ən vəfalı məsləkdaşı ulu önder Heydər Əliyev idi.

1998-ci il mayın 9-da Prezident sarayında 75 illik yubileyi münasibətə onu təbrikə gəlmiş yüksək çinli gürcü dostuna

Heydər Əliyev məhz "Əziz dostum!" – müraciətini edir. O, dörd ay əvvəl 70 illiini qeyd etmiş Eduard Amvrosiyeviçə üzünü tutaraq belə deyir: "Bəzi politoloqlar müxtəlif ideyaları inkişaf etdirirək, müxtəlif dinlərə etiqad bəsləyən xalqlar arasında qarşılardan danışırlar. Azərbaycan islam dininə etiqad edən ölkədir. Gürcüstan xristian dininə etiqad edən ölkədir. Amma bir baxın, aramızda necə xoş münasibətlər, dostluq munasibətləri var. Bu, ona sübədardır ki, gürcü xalqı da, Azərbaycan xalqı da sülhsevər xalqlardır. Xalqların sülh istəyi, xalqların dostluq arzusu və xalqların əməkdaşlıq etmək iradəsi olduqda, müxtəlif dinlərə mənsubiyətin heç bir əhəmiyyəti yoxdur. Biz ailəliklə o

qədər yaxın, bir-birimizə elə arxa-dayaq olmuşuq ki, bunları unutmaq mümkün deyildir".

Bu, iki böyük şəxsiyyətin, məhrən qonşunun həm də sarsılmaz dostluğunun öyrənilməyə layiq nümunəsi idi.

Abuladzenin "Tövbə"si Nanulinin "qisası" idi

E.Şevardnadzenin həyat yoldaşı Nanuli Çaqqareyşvili-Şevardnadze 1929-ci ildə doğulmuşdu. Sovet ordusunun zabiti olan atası 30-cu illərdə Stalinin orduda aparlığı "təmizləmə əməliyyatı"nın qurbanlarından idi. "Xalq düşməni"nin qızı uzun illər bunun əzabını yaşıyib. Məhz, bu səbəbdən, ellinci illerin əvvəllerində Eduardın evlilik təklifini rədd edib. O, partiya məktəbini bitirib Kutaisi Pedoqoji İnstitutunun Tarix fakültəsinə daxil olan, Vilayət Komsomol Komitəsində vəzifəyə dəvət olunan gənc Eduardın karyerasına əngəl olmaq istəməyib. İntehası, siyasetdə olduğu kimi, sevgisində də inadkarlıq gösterən Şevardnadze sevdiyi qadının qəlbini fəth etməyi bacarıır. Onların iki övladı-

oğulları Paata və qızları Manana dünyaya gelir.

Haşıye: Sovetlərin irticə illərini, Stalinin sağ əli Berianın fantasmogorik obrazını ekranə getiren istedadlı rejissor Tengiz Abuladzenin "Tövbə" filmi 1984-cü ildə ləntə alınsa da, Dövlət Təhlükəsizlik Komitəsi prokatı qadağan etmişdi. Psixoloji dram janrında çəkilmiş bu film məhz Nanulinin xahişi və E.Şevardnadzenin qətiyyəti sayəsində 1987-ci ildə ekranlara buraxılır. Elə həmin il "Tövbə" Kənn Festivalında "Qran Pri" alır. 1988-ci ildə isə bu ekran əsəri "Ən yaxşı film" daxil olmaqla, altı nominasiya üzrə Nika mükafatına layiq görülür. Bununla da Nanuli atasının "qisasını" Beriyadan və DTK-dan almış olur...

...Eduard Amvrosiyeviç Şevardnadzenin bu dünyaya gelişindən 95, gedişindən isə 9 ilə yaxın vaxt ötür. O, 86 illik ömrü müddətində məhz qismətinə düşən missiyani yerinə yetirdi. Həm də artıq tarixə yazılmış və heç vaxt unudulmayacaq böyük bacarıq və qürurla yerinə yetirdi.

İmran BƏDİRXANLI,
"Xalq qəzeti"

